

# Qloballaşmadan doğan təhsil sistemi

Son illər ən çox eşitdiyimiz və işlətdiyimiz deyimlərdən biri budur: “Təhsil insanın əsas kapitalıdır”. Qlobal iqtisadi və maliyyə böhranı şəraitində bu sözlərin anlamını xüsusişlə hiss etməyə başlamışıq. Əvvəl sovetlər dönenin diqtə etdiyi sosial-iqtisadi formasiya, sonra isə bir sistemdən digərinə keçid mərhələsində bu reallığı dərk etməyimizə ya ehtiyac, ya şərait yox idi, ya da vaxt. Ancaq Qərb dünyası, daha dəqiq deşək, Qərbin iqtisadi-maliyyə orbitində

də olan ölkələr bu gerçəkliyi az qala yarımla əsr bundan əvvəl öz üzərlərində hiss və dərk etmişdilər. Bu gün onların sürətlə dünyadan digər hissəsini qabaqlamaları göstərir ki, həmin ölkələr bu reallığı nəinki dərk edib, eyni zamanda nəticə də çıxarıblar.

Bu prosesin ən bariz təmsilçisi bugünkü Sinqapurdur. Ərazisini xaricdən valyuta ilə gətirilmiş torpaqla okean suyunu “zəbt” edib genişləndirən kiçik şəhər-dövlətin “Cənub-Şərqi Asyanın pələngləri” birliyində

təmsil olunmasının ən başlıca səbəbi yarımla əsr bundan əvvəl həyata keçirilmiş mükəmməl təhsil islahatlarıdır. Sinqapurun təhsil sistemi dünyada Çin, Cənubi Koreya, Yaponiyanın sistemləri ilə eyni sırada olmaqla çox sərt və tələbkar kimi qiymətləndirilir. Finlandiya təhsili barəsində ötən yازında qeyd etdik ki, ekspertlər fin uşaq-larının təhsil sahəsindəki uğurlarını sistemin rahat və yüngül olması ilə əlaqələndirirlər. Sinqapur təhsil sisteminde isə tam əks bir mənzərədir. Di-

gəl ki, bu sistem də dünyada öz uğuru ilə məşhurdur. Nədir səbəb?

50 il əvvəl Sinqapurun təhsil sistemi yenidən qurularkən hökumət mövcud ictimai-siyasi, habelə iqtisadi amillərdən çıxış etməli oldu. Ölkənin hazırda mövcud olan təhsil modelində Britaniya təhsil ənənələrinin dərin izləri var və bu, tarixi-siyasi nöqteyi-nəzərdən anlaşılır. Bu ərazi uzun müddət müstəmləkə olub.

⇒Ardı səh.9

# Qloballaşmadan doğan təhsil sistemi

➡ Əvvəli səh.1

Rüstəm QARAXANLI

Ancaq islahatlara başlamazdan əvvəlki reallıq ondan ibarət idi ki, təhsilə vahid sistem şəklində baxmaq mümkün deyildi. Britaniya təhsil sisteminin elementləri ilə yanşı, qonşu Çinin güclü təsiri nəticəsiz ötüşmürdü, məktəblərin böyük bir qismi Çindən maliyyələşirdi, cincə dominantlıq edirdi. 1950-ci illərin sonlarında Singapur üçüncü dünya dövlətlərinə xas parçalanmış cəmiyyəti, tam asılı iqtisadiyyatı və inkişaf etməmiş siyasi institutları olan sıradan bir ölkə idi. Müstəmləkə sistemi nə tam mövcud idi, nə də süqut etmişdi, qonşuluqdakı kommunist rejimlər getdikcə gücləndirildər, qəcilməz qloballaşma haqqında isə siyasetçi və iqtisadçılarından daha çox Qərbmeyilli intellektuallar danışırıldır. Məhz belə bir gerçəklidə meydana çıxan dünyaya yeni baxışlı idarəçilər komandası başda 35 yaşlı Li Kuan Yunun rəhbərliyi ilə inanılmaz sıçrayışa nail oldu. Qısa dövr ərzində Singapur üçüncü dünya dövlətlərinə aralanaraq "elita" ya qədər dəyişməyə nail oldu.

## İslahatların əsas təkanverici nöqtəsi

Bu tarixi transformasiyanın başlıca uğuru tətbiq edilən islahatlarda məcburiyyət faktorunun öncül mövqeyə çıxarılması idi. İslahatlar cəmiyyətin bütün sferalarını əhatə etmişdi, iqtisadiyyatdan tutmuş siyasetədək. Bu gün iqtisadi rifahi hədsiz yüksək, demokratik təsisatların isə inkişaf etmiş olmasına baxmayaraq, həmin o dəyişikliklərin məhsulu olan təhsil sistemindəki proses müəyyən mənada sərt xarakter daşımaqdadır. Li Kuanın tək bir deyimi bu islahatların fəlsəfəsinə əks etdirir: "İngilis dilini hamı bilməlidir, ana dili isə ikinci dil olmalıdır". Aydm məsələdir ki, onun bu sözləri tənqidən ötüşməyəcəkdi, ancaq bugünkü reallıq Yunun nə qədər gerçəkçi olduğunu sübut edir. 35 yaşlı novator yaxşı başa düşürdü ki, ingilis dilsiz terəqqi etmiş iqtisadiyyatları olan dövlətlər birləşmədə təmsil olunmaq və güclənən Çinin kommunist təməyllü cəmiyyət quruculuğu prosesinin təzyiqlərindən qurtulmaq mümkün olmayacağı.

Təsadüfi deyil ki, islahatların əsas təkanverici nöqtəsi təhsil oldu. Singapur təbii ehtiyatlara malik olmayan kiçik şəhər-dövlətdir. Bu səbəbdən innovasiya müəllifləri anlayırdılar ki, irəliyə getmek üçün müasir və rəqabətə dözümlü təhsil institutları formalaşdırılmalıdır. Buna görə də intellektual modernləşmənin əsas missiyası peşəkarların yetişdirilməsinə yönəlmədi. Savad millatın sosiomədani birliyini təmin etməli idi. Təhsil sistemi bütünlükən ingilis dilinə əsaslanan bilinçlilik (Singapurun müxtəlif etnik və mədəni qrupları üçün neytral ünsiyyət dili olaraq ingilis dilinin qəbul edilməsi) prinsiplərinin üzərində quşuldu. Demək olmaz ki, bu xətt cəmiyyətdə narazılıqlara səbəb olmadı. İlk mərhələdə islahatçıları kosmopolit adlandırmaşlardı, onları milli özündən dərək zərbə vurmaqla, milli identifikasiyin itirilməsində günahlandırınlardı. İller sonra isə ittihamlara tam zidd mənzərə ortaya çıxdı: məcburi ingilis dilinin tətbiqi, sonra isə ədəbi cincənin inkişafı və milli azlıqların ana dillərinin mühafizəsi şərtlətən təhsilin Singapur modeli.

## Bilik və bacarıqları kənara qoyun. Dəyişməyə nə qədər hazırlısınız?

Singapurun təhsil modeli qabarığında göstərir ki, qlobal iqtisadiyyatın məktəbdən tələb etdikləri bizim təsəvvürümüzdən köklü şəkildə fərqlidir. Bu gün əsas tələb bilik və bacarıqlar deyil, dəyişməyə nə qədər hazır olmamızdır. İnsanların komanda halında effektiv işləmek bacarığı olduqca mühüm amilə çevrilib.

## Sərt Singapur modeli dünyani təəccübəndirməkdə davam edir



Cəgirişləri düzgün dərk etmək, yeni ideyalar irəli sürmək bacarıqları bu kontekstdə prioritet amillərdər. Singapurda bütün bu dəyişikliklər Təhsil Nazirliyi tərəfindən mütəmadi monitorinq edilir. Nazirlik yeniliklərin başlıca təşəbbüskarıdır və hər iki ildən bir ölkənin təhsil siyasetinə yeni nəyisə əlavə, yaxud köhnə nəyisə akutallığını itirməsi səbəbilə ixtisar edir.

Singapurun Təhsil Nazirliyində məmər işləmir. Nazirliyin işçilərini üç kateqoriyaya böllür: siyasetçilər, inzibatçılar və pedaqoq-professionallar. Nazirliyin ştatı bizlər üçün böyük görünə bilər: 3 min nəfər! Bu kontingençin tən yarısı məktəblərlə işləyən psixoloqlardan ibarətdir. Ölkədə 40 min nəfər müəllim var. Onlar 360 məktəb, 15 kollec və 1,6 min özəl məktəbəqədər müəssisələrdə işləyirlər. Hazırda hökumət ayrıca Məktəbəqədə Təhsil Nazirliyini yaratmaq barədə düşünür.

**Nazirliyin sistemin bütün işçilərindən olduqca sərt tələbləri var və hamı onlara riayət etməlidir. Sistemin öz təsir agentləri var. Bunlar ilk növbədə məktəb direktorlarıdır. Onlar yüksək təhsil və mədəniyyətə sahib, dəyişikliklərin önündə dura biləcək, çoxmillətli Singapurun ənənələrinə hörmət edən və hər an öyrətməyə hazır olan liderlərdir. Nazirliyin siyasetinən əsas daşıyıcıları da məhz onlardır.**

Nazirliyin sistemin bütün işçilərindən olduqca sərt tələbləri var və hamı onlara riayət etməlidir. Sistemin öz təsir agentləri var. Bunlar ilk növbədə məktəb direktorlarıdır. Onlar yüksək təhsil və mədəniyyətə sahib, dəyişikliklərin önündə dura biləcək, çoxmillətli Singapurun ənənələrinə hörmət edən və hər an öyrətməyə hazır olan liderlərdir. Nazirliyin siyasetinən əsas daşıyıcıları da məhz onlardır.

İkinci xətdə müəllimlər gəlir. Dövlət müəllimin yetişdirilməsi və qayğısını xüsusi nəvazışlı həyata keçirir. Singapurda müəllim peşəsi böyük hörmətə malikdir, imtahanlarda iştirak edən müəllimlərin yalnız 30%-i təhsil ocaqlarında işləmek imkanı qazanır. Müəllimlərin karyera yüksəlişi 3 sənəd qaydaya əsaslanır: pedagoji, inzibati və metodiki. Hər il müəllimlər 100 saatlıq hazırlanıq keçməli və sonda məcburi imtahanı verməlidir. Nəticə onun gələcək aqibətini müəyyən edir.

### Validəyn: yaxında, amma kənarda

Validəynlər Singapur təhsil modelinin xüsusi kateqoriya təmsilçiləridirlər. Ekspertlər validəynləri "sistəmdən kənar siyasi yardımçılar" kimi qiymətləndirirlər. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: Singapurda validəynlər həmişə məktəbin yanındadırlar, ancaq hər hansı müdaxilədən səhəbat belə gedə bilməz. Yalnız dəstək və kömək! Etimad və məlumatlılıq! Hörmət və bərabərlik! Bir az konkretləşdirək: Singapur təhsil

sistemi iştirakçıların ciddi riayət olunan iyerarxiyası və eyni zamanda tam bərabərliyinə əsaslanır. Şagirddən tutmuş nazirədək hamı özünü böyük təhsil layihəsinin tərkib hissəsi hesab edir və emindir ki, "millətin və dövlətin həyatı"nda, uğurunda əvəzolunmaz xidmətlər göstərir.

MƏKTƏB. Singapurda məktəbə-qədər təhsil 3-6 yaşlarını əhatə edir.

Uşaq bağçalarında uşaqlara ünsiyyəti, ana dilini və hesabı, habelə ingilis dilini öyrədir. Bütün uşaq bağçaları özəldir, onlardan bəziləri dini icmalar və fondların himayəsindədirler.

Edunews.ru-nun məlumatına görə, orta məktəb 6 yaşdan başlayır və iki mərhələyə bölünür: 1-4 cü (əsas) və 5-6-cı siniflər (təməyllü). Orta təhsil almaq məcburi və pulsuzdur. Əsas mərhələnin programına ingilis və ana dili (tamil, malay və Çin dili), riyaziyyat, vətəndaşlığın əsasları, barədə düşünür.

### Tənqidən islahat?

Singapurun təhsil sistemi həddindən ziyadə sərt və elitarlığa hesablanmış model kimi tənqid olunur. Bildirilir ki, Qərbədəki sistemlərdən fərqli olaraq Singapurda kreativliyə imkan verilmir. Hazırkı sistemin müdafiəçiləri deyirlər ki, nə qədər tənqid etsəniz də, bizim şagird və tələbələr hər il dünya üzrə yüksək göstəricilərə sahib olurlar. Tənqidçilər isə buna cavab olaraq bildirirlər ki, bu göstəricilər düşüncə səviyyəsi deyil, uşaqların və gənclərin konkret beynəlxalq yarışlara hazırlıqlarının məhsuludur.

Şagird ki, Təhsil Nazirliyi bu tənqidləri qulaqardına vurur, yanlışlıq olar. Singapur modelinin özəlliyi budur ki, hökumət sərt xətti davam etdirir, ancaq tənqidləri nəzərə almaqla: şagird və tələbələrin yaradıcı və tənqidli dünyagörüşlərinin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Təhsilin Singapur modelini çox vaxt Cənubi-Şərqi Asiya xalqlarının mətbəxinə bənzədir: eyni zamanda turşməzə, acı və şirin, hərdən çox acı, amma hədsiz dadlı. Həm unudulmaz, həm də tanış. Singapur təhsil sisteminin də inqrediyentləri bu mətbəx kimidir - dönyanın dörd bir yanından toplanıb Singapura cəlb edilən ənənələrə söykənərək elə həmin dünyaya ixrac edilən unikal mütəxəssislər yetişdirən müəssisə. Singapurun "sərhədsiz təhsil"ini bundan yaxşı necə tərif etmək olar?

P.S. Singapur hökumətində dönyanın fərqli güşələrindən ağıllı adamları "oğurlayıb" onlardan yararlanmaq üçün ölkəyə calb edən xüsusi vəzifə də var...

məcburi rəsm, bədən tərbiyəsi və musiqi dərsləri daxildir. 3-cü sinifdən texniki fənlərin keçilməsinə başlanılır. Təhsil başa çatdıqda növbəti mərhələyə keçmək üçün imtahan (PSLE) verilir.

Orta məktəb bir neçə istiqamətə bölünür: xüsusi, "ekspress", akademik və texniki. Uşaqlar məhz həmin PSLE imtahanlarının nəticələrindən asılı olaraq bu istiqamətlər üzrə paylaşırlırlar. Orta məktəbdə təhsil adətən 4 il davam edir, ancaq onun akademik və integrə edilmiş profilliyi baxımından 5-6 il də çəkə bilər. Xüsusi və "ekspress" təhsili akademik və texniki dərslərə keçirilir. İlk iki istiqamət ana dilinin daha dərin tədrisini nəzərdə tutur. Bu istiqamətləri bitirən şagirdlər imtahanı verib tam orta təhsil attestatını alırlar (O-Level). Akademik və texniki istiqaməti bitirənlər isə N-səviyyəli attestata (N-Level) yiyələnirlər. İkinci səviyyə birincidən aşağı hesab olunur. Ona görə də O-Level sahibləri kollec, institut və texnikumlara, N-Level alanlar isə texnoloji və mərkəzləşdirilmiş institutlara daxil olurlar.

Orta məktəbi bitirəndən sonra məzunlar təhsillərini məktəbdən sonrakı təhsil müəssisələrində davam etdirir bilərlər. Birləşmələr natamam kolleclər, texnikumlara və texniki təhsil institutları aiddir.

Natamam kolleclərdə oxumaq üçün O-Level attestatı kifayət edir və 2 il çəkir. Bitirdikdən sonra onlara A-Level attestatı verilir.

Texnikumlarda isə təhsil O-Level